

# AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSİTETİ

**Ad:** Nailə

**Soyad:** Həsənova

**Ata adı:** Fəxrəddin

**Təvəllüd:** 15.06.1974

**İş telefonu:** 2666137

**Mob:** 554626370

**E-mail:** nailahesenova1974@gmail.com

**Fakültə:** Mühəndislik

**Kafedra:** informasiya texnologiyaları



## TƏHSİL, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLAR

2002-ci ildə AKTA-nın iqtisadiyyat fakültəsinin bakalavriat səviyyəsini bitirmiş və bakalavr dərəcəsi almışdır.

2007-ci ildə həmin fakültənin magistratura səviyyəsini bitirmiş və magistr dərəcəsi almışdır.

## ƏMƏK FƏALİYYƏTİ

1996-ci ildən AKTA-nın hesablama mərkəzində texnik

1997-ci ildən 2009-cu ilədək ADAU-nun informasiya texnologiyaları və sistemləri kafedrasında texnik

2010-2012-ci illər ADAU-nun informasiya texnologiyaları və sistemləri kafedrasında tam ştat texnik və 0.5 ştat assistent

2013-cü ildən ADAU-nun informasiya texnologiyaları və sistemləri kafedrasında tam ştat assistent

İnformatika, Kompüter bilikləri və kompüter qrafikası, İKT, Kompüter texnologiyaları və proqramlaşdırma fənlərindən mühazirə dərsləri aparır.

İnformatika, Kompüter bilikləri və kompüter qrafikası, Kompüter texnologiyaları və proqramlaşdırma, İKT-baza kompüter bilikləri fənlərindən laboratoriya dərsləri aparır. 5 məqalə, 6 proqram, 1 dərs vəsaitinin müəllifidir.

## ELMİ ƏSƏRLƏR

1.dos.M.H.İsmayılov, N.F.Həsənova. məqalə. Aqrar bölmədə sahibkarlığın inkişaf dinamikası və perspektivləri. Aspirant, magistr və bakalavrların elmi-praktiki konmat-rı, Gəncə-2006

2.M.N.Məmmədov, A.Q.Məsimov, Z.H.Zeynalov, N.F.Həsənova. informasiya nəzəriyyəsi fənni üzrə proqram. ADAU nəşriyyatı, Gəncə-2011

- 3.T.M.Hacıyev,M.N.Məmmədov, M.Ü.Orucova, M.İ.Məmmədov,N.F.Həsənova. İnformatika fənni üzrə proqram (elektroenergetika mühəndisliyi ixtisası üçün).ADAU nəşriyyatı, Gəncə-2012
- 4.T.M.Hacıyev,M.N.Məmmədov, M.Ü.Orucova,N.F.Həsənova.İnformatika fənni üzrə proqram (yerüstü nəqliyyat vasitələri mühəndisliyi ixtisası üçün).ADAU nəşriyyatı, Gəncə-2012
- 5.M.N.Məmmədov, N.F.Həsənova. məqalə.Müəssisənin idarə olunmasında strateji təhlilin aparılmasının müasir informasiya sistemləri. Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə bölməsi. “Xəbərlər məcmuəsi”, № 2 (60), “Elm” nəşriyyatı, Gəncə - 2015
- 6.T.M.Hacıyev,M.N.Məmmədov, M.Ü.Orucova, M.İ.Məmmədov, N.F.Həsənova.İnformatika fənni üzrə proqram (yerüstü nəqliyyat vasitələri mühəndisliyi ixtisası üçün). ADAU nəşriyyatı, Gəncə-2017
- 7.Z.H.Zeynalov,M.İ.Məmmədov, A.Q.Məsimov, D.B.Hakimi, N.F.Həsənova .Kompüter proqramlaşdırmasının elementləri fənni üzrə proqram (informasiya texnologiyaları ixtisası üçün).ADAU nəşriyyatı, Gəncə-2017
- 8.M.İ.Məmmədov, Z.H.Zeynalov, B.R.Məmmədova, A.N.Əliyeva, N.F.Həsənova. Coğrafi informasiya sistemləri fənni üzrə proqram (meşəçilik ixtisası üçün).ADAU nəşriyyatı, Gəncə-2017
- 9.B.R.Məmmədova, N.F.Həsənova.məqalə.Azərbaycanda aqrar sahənin informasiya təminatında beynəlxalq təcrübənin tətbiqi məsələləri. ADAU-nun elmi əsərləri. Gəncə-2018, № 3
- 10.M.İ.Məmmədov, T.M.Hacıyev,N.F.Həsənova,B.R.Məmmədova . MəqaləSNMP protokolu əsasında şəbəkədə avadanlıqların monitoring sisteminin layhələndirilməsi.AMEA , Gəncə bölməsi , “Xəbərlər məcmuəsi”, № 4 (78), “Elm” nəşriyyatı, Gəncə - 2019
- 11.T.M.Hacıyev, N.F.Həsənova ,G.F.Qədimli.Elektron sənəd idarəetmə sistemlərinin tətbiqi problemləri.məqalə.ADAU nəşriyyatı, Gəncə-2020
- 12.Z.N.Hüseynov,M.İ.Məmmədov,Z.H.Zeynalov, N.F.Həsənova.PowerPoint-2019.Dərs vəsaiti

## **DİL BİLİKLƏRİ**

İngilis

Rus

Digər dillər

